

Nuralı Çələbiyev
ADPU (Şəki filialı)

AİLƏDAXİLİ MÜNASİBƏTLƏRİN SOSİAL TƏNZİMİNİN PSİKOLOJİ ŞƏRTLƏRİ

Açar sözler: ailədaxili münasibətlər, sosial tənzimət, ailə sistemi, ailə qaydaları, davranış etalonları, ailədə hakimiyət, rol bölgüsü

Keywords: marital relations, social regulation, family system, family rules, behavioral standards, the authority in family, the distribution of roles.

Ключевые слова: внутрисемейные отношения, социальная регуляция, семейная система, правила семьи, эталоны поведения, власть в семье, деление ролей

Məlumdur ki, istənilən cəmiyyətdə fərdlərin qarşılıqlı münasibətləri – hərəkətləri, davranışları, bunlardan irəli gələn nəticələr sosial məzmun daşıyır. Məhz bu na görə də, hər bir cəmiyyətdə qayda-qanunlara əməl edilməsi, birləşməş və birləşfəaliyyət prinsiplərinin gözlənilməsi və bu əsasda bütövlükdə ictimai asayışın təmin edilməsi həyati vacib zərurətdir.

Hələ bizim eradan əvvəl, VI-V əsrлərdə antik dövrün böyük filosofları Sokrat, Platon, Aristotel, daha sonralar XVIII əsrin maarifçi filosofları və əxlaq nəzəriyyəcileri J.J.Russo, D.Didro, K.A.Helvetsi və b. cəmiyyətdə sosial sabitliyin qorunub saxlanılmasının vacibliyini qeyd etmiş, bu yolla insanların, bütövlükdə cəmiyyəti təkamül yolu ilə inkişaf etdirməyin mümkünluğu ideyasını irəli sürmüşlər.

Cəmiyyətdə insanlar arasında ictimai münasibətlərin rasional yolla (ağilla) tənzimlənməsinin vacibliyi sonralar Hegel, O.Kont, H.Spenser, K.Marks kimi filosof və müütəfəkkirlərin ictimai-fəlsəfi baxışlarında daha da inkişaf etdirilmişdir. Rasionalistlərdən fərqli olaraq, ictimai münasibətlərin tənzimində fərqli mövqedən yanaşan Şopenhauer, Nitsé, Berqson və s. kimi filosoflara görə, cəmiyyətdə sosial tənzimləyici qüvvələrin başlangıcı iradəyə bağlıdır. Onlar belə hesab edirdi ki, insanın həyata və hakimiyətə can atması şüurla deyil, qeyri-şüuri, irrasional qüvvələrlə idarə olunur. Şopenhauer pessimist idi və iradəni əxlaqdan üstün hesab edirdi. O, yazdı ki, əxlaqi saflığı olan hər kəs yaxşı adamdır. O, kasıblığı könüllü surətdə qəbul edir, oruc tutur, asketiklik edir. Onun hər bir işdə məqsədi özünün fərdi iradəsini sindirmaqdan ibarətdir [1, s.345].

XX əsrde M.Veber, P.Sorokina, T.Parsons və b. sosial-mədəni sistemlərdə fərdlərin sosial mühitin və mədəniyyətin təsiri altında formallaşan həyat və fəaliyyətinin sosial tənziminin nəzəri əsaslarını işləmiş, "sosial-mədəni reallıq", "sosial qarşılıqlı təsir", "şəxsiyyət", "cəmiyyət və "mədəniyyət", "dil", "dəyərlər" və "normalar" kontekstində cəmiyyətdə fərdlərin həyat və fəaliyyətinin sosial tənziminin mexanizmlərini açmağa təşəbbüs göstərmişlər.

Rus alimlərinən Q.V.Atamançuk, L.Y.Dyachenko, V.Q.Iqnatov, V.N.Ivanov, V.I.Patrusev, Q.V.Françuk, Q.P.Şedrovski, V.A.Yadov və b. sosial tənzimət ilə bağlı tədqiqatlar aparmış, problemi sosial-fəlsəfi aspektə araşdırmışlar. Onlar sosial tənzimətə və ictimai proseslərin idarə edilməsinə müxtəlif sosial

texnologiyaların tətbiqi baxımından yanaşmış, cəmiyyətdə fərdlərin şüur və davranışının institusional təsir vasitələri ilə dəyişdirilməsinin və bu yolla sosial proseslərin idarə edilməsinin mümkünlüyü ideasını elmi cəhətdən əsaslandırmışlar.

Müsəir elmi mənbələrdə sosial normalaların **hüquq, adət, əxlaq, din, korporativ, mədəni** (dəyərlər, rituallar, adət və ənənələr) və s. kimi növlərinin adları qeyd olunur. Tənzimləyici normalaların sosial və texniki olmaqla iki əsas qrupu fərqləndirilir. Texniki normalardan (məsələn, tikinti normaları və s.) fərqli olaraq, sosial normalalar cəmiyyətdə insanlar və onların qrupları arasında ictimai münasibətlərin tənzimlənməsi funksiyasının yerinə yetirir. Normanı qəbul edən sosial birliliklərin ölçülərindən və ya kəmiyyət xarakteristikasından asılı olaraq, universal (mənəviyyatın elementar normaları – “öldürmə!”, “oğurlama!” və s.) və qrup (ayrıca bir ailədə qarşılıqlı münasibət normaları) normaları fərqləndirilir. Cəmiyyətin idarə olunmasına xidmet edən normalar əsasən yazılı və ya institusional (hüquq qanunları, nizamnamə, əsasnamə, təlimatlar və s.) və şifahi (yazılmamış, qanunvericilik təsdit edilməmiş, adət və ənənələrə əsaslanmaqla) iki əsas qrupa ayrılır.

Müsəir qloballaşma şəraitində, cəmiyyətin bazar iqtisadiyyatı sisteminə transformasiyası keçid dövrünü yaşayan bütün cəmiyyətlərdə, o cümlədən həmin cəmiyyətlərin ailə sistemində yeni **dəyər-motivasiya strukturlarının** yaranmasına gətirib çıxarmış, ictimai proseslərin, o cümlədən ailədaxili münasibətlərin tənzimlənməsində bir çox problemlər yaratmışdır. Bu amillərin təsiri nəticəsində cəmiyyətdə institusional tənzimətmənin səmərəsi xeyli zəifləmiş, sosial-mədəni norma və dəyərlər deformasiyaya məruz qalmış, insanların şüur və davranışında irrasional (şüurla dərk olunmayan – N.C.) davranışlar güclənmişdir. Məhz bunun nəticəsidir ki, cəmiyyətdə insanların davranışının hüquqi tənzimlənməsində bəzi boşluqlar meydana çıxır, yeni qanunlar və qanunvericilik aktları, məcəllələr qəbul etmək zərurəti yaranır.

Hər bir cəmiyyətdə ictimai münasibətləri tənzimləyən çoxsaylı normaların mövcudluğu həyatı reallıq və zərurətdir. Cəmiyyətdə ictimai münasibətləri tənzimləyən normalar dedikdə, cəmiyyətdə insanların həyat və fəaliyyətinin müxtəlif sahələrində onların davranışını sahmana, nizama salan müəyyən normaların məcmuyu nəzərdə tutulur.

Hələ ibtidai icma cəmiyyətinin özündə belə, həmin cəmiyyətə aid olan rituallar, miflər, adətlər və s. şəklində mononormalar mövcud idi. Bu normalar qəbilə icmasının həyatı üçün əhəmiyyət kəsb edən və ictimai münasibətləri nizamlayan normalar hesab edilirdi. “Yüz min illər boyu kişilər və qadınlar ənənəvi rol bölgüsünə uyğun həyat yaşadıqlarına görə, onların beynində belə bölgüyə uyğun genetik programlaşma yaranmışdır. Bu isə onlar arasındaki münasibətlərdə ziddiyət və anlaşılmazlıqların əsl səbəbidir.” [2, s.207]

Qəbilənin sərt tabuları qəbilə üzvlərini öz cinsi instinktlərini təmin etmək üçün cinsi tərəfdəsi digər qəbilələrdə axtarmağa təhrik edirdi. Bu isə, öz növbəsində bir qəbilə daxilində cinsi əlaqələrə qoyulan məhdudiyyətlərin genişlənməsi və digər qonşu qəbilələrə yayılması ilə nəticələnirdi. Yeni qaydanın meydana gələsi ibtidai insan cəmiyyətinin ən aşağı pilləsində cinsi əlaqənin tamamilə nizamsız və qaydasız olması ilə nəticələndi. “Qəbilə daxilində mövcud davranış qaydalarının yerinə yetirilməsi zərurəti hər bir fərdin möhkəm mənəvi əqidəsinə əvvildi-

yindən, fərd cəmiyyət karşısındaki öz borcunu ancaq könüllü olaraq yerinə yetirir-di” [3, s.99]. İbtidai cəmiyyətin sonrakı inkişafı dövründə insanların cinsi instinktlərini nizama salmaq lazımlı gəlirdi. Cəmiyyətin inkişafının ilkin mərhələlərində cinsi münasibətlərin nizamsız olması adı və səciyyəvi hal idi. Tayfanın meydana gəlməsi ilə insanlar arasında bu münasibətlər qrup nikahı normaları ilə tənzimlənməyə başlandı.

Bununla belə, cəmiyyətin elə alt sistemləri vardır ki, burada qarşılıqlı münasibətlər hüquq normaları ilə yanaşı, əxlaq və dini normalar, adət və ənənələr və müəyyən qaydalarla tənzimlənir. Belə sistemlərdən biri də sosial həyat yaşayan digər insan birliliklərində fərqli xüsusiyyətləri ilə seçilən ailədir. Amerika alimi Cey Heyli yazırkı ki, “qaynanaların və qaynataların olması insanların heyvanlardan fərqləndirən yeganə amildir: bir çoxları üçün ailə həyatının başlıca dəyəri ənənələrə hörmət və valideyn ailəsi ilə əlaqədən ibarətdir.” [4, s.44]

Ailədə müsbət, davamlı, nisbətən sabit və təkrarlanan qarşılıqlı münasibətlər onun mövcudluğu və yaşamاسının əsasıdır. Bu ilk növbədə ailə üzvlərinin yaşadıqları ailəni psixoloji anlamda **“doğma ev”** hesab etmələri üçün zəruridir. Ailə insanın öz təhlükəsizliyini və rahatlığını təmin etməsi üçün ən etibarlı sığınacaq və yurd yeri, ən etibarlı qaladır. Müsəir dövrdə insanların 90%-dən çoxu məhz ailə həyat tərzində yaşayırlar.

İctimai münasibətlər sistemində **ailədaxili münasibətlərin** özünəməxsus yeri vardır. Çünkü ailə psixoloji anlamda iki əsas xarakterik xüsusiyyətinə - ailədaxili münasibətlərə və birləşməyə əsaslanan, mösət ümumiliyinə görə digər sosial sistemlərdən və insan qruplarından fərqlənir. Məhz bu cəhətlərə görə ailə üzvləri arasında formalasian qarşılıqlı ictimai, sosial, etik-mənəvi münasibətlər daha dərin psixoloji mahiyyət kəsb edir. Məsələn, uşaqların doğulması ilə ailənin yaşılı üzvləri üçün yeni sosial roller – “baba” və “nənə” rolları meydana çıxır. Ərvad kimi gənc ata və ana öz ailə həyatlarının ilkin dövrlərində bir sıra çətinliklərə qarşılaşdıqlarına görə, qayğıların bir hissəsi ilə ailənin yaşılı üzvlərinin yüksəlməsi baş verir. [4, s.47]

Ailədə davranış normalarının tənzimlənməsində qeyri-hüquqi normalar kimi əxlaq, din, adət və ənənələrə əsaslanan qaydalar (məsələn, qulluq, nikahaqədərki davranış, ərlə arvad arasında hakimiyyət və vəzifə bölgüsü, ailədə böyük-kiçiyə, ata-anaya münasibət ailənin asudə vaxtının təşkili və s.) mühüm rol oynayır. Normalar kimi adət- ənənələr də zaman keçdikcə dəyişir və onlar arasındaki fərqlər ailə həyatının dövrü mərhələlərində asılı olaraq, özünü daha aydın biruzə verir. İndiki nəsillərdə qəbilə həyat tərzindən qalmış bir çox patriarchal ənənələr (məsələn, qızların qacırılması, yalnız qan qohumluğu olanlardan qız alıb-verme, qadınların sosial statuslarının aşağı səviyyədə olması, qadınlara qarşı zoraklıq və s.) sosial təkamülə, davamlı insan inkişafına mane olan əsas amildir.

Ailəyə sistemli yanaşma burada hər şeyin bir-biri ilə qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə olduğunu söyləməyə əsas verir. Bu mənada ailə həm bioloji, həm psixoloji, həm də canlı sosial orqanizmdir. Odur ki, ailənin həyatından səhəbət gedərkən, həmisə onun hər bir üzvünün həm ailədə, həm də ailədən kənar mühitdə davranışını, onun sosial, hüquqi və əxlaqi nəticələrini nəzərə almaq lazımdır. Ailəni ilk dəfə canlı sistem kimi təhlil edən amerikan alimi C.Cekson qeyd etmiş-

dir ki, "ailə qaydalarla idarə olunan sistemdir". O, göstərmişdir ki, ailə üzvləri çoxcəhətli və geniş, mümkün davranış növlərindən yalnız bir qismindən istifadə edir. Öz davranışlarında bu üsüllərdən davamlı istifadə edən azlığın davranışını o, "ailə qaydaları" adlandırmışdır. Ailə qaydalarına cütlüklerin birinin digərinə yanışma tərzi, ailə büdcəsinin xərclənməsi, evdə səliqə-səhman, bazarlıq, uşaqların bağçaya və ya məktəbə aparılıb getirilməsi və s. kimi coxsayılı vəzifələrdən irəli gələn qaydalar daxildir. [4, s.184]

Hər bir ailənin ilk günlərdən spesifik ailə qaydaları formallaşmağa başlayır. Məsələn, "böyük gələndə ayaga qalxmaq lazımdır", "ata-ananın bir sözünü iki etmək olmaz"; "günahların böyüyü yalan danışmaqdır"; "uşaqlar böyüklərin söhbətinə qoşulmamalıdır"; "uşaqların nə vaxt yatmalı olduğunu valideynlər müəyyən edirlər"; "axşamlar televiziya verilişlərinin hansına baxılmalı olduğunu" ata müəyyən edir və s.

Yeni yaranan hər bir ailədə qarşılıqlı münasibətlərin təşəkkülü çoxölçülü parametrlərlə şərtlənir. Hər bir şəxsiyyətin sərvət meyli və ya şəxsiyyətinin istiqaməti ilə şərtlənən subyektiv münasibət məkanı var. Bu məkan çok vaxt onun obyektiv surətdə daxil olduğu ictimai münasibətlər məkanı ilə uyğun gəlmir. Ailədə formalanmış münasibətlər bir tərəfdən intellektuallaşır, digər tərəfdən özlərinin emosionallıq dərəcəsi ilə seçilir. Bu əsaslar üzərində ailədə formalanmış real münasibətlər sistemi və dəyərlər onun psixoloji iqlimini, sosial ab-havanın etalon keyfiyyətlərini formalasdır. İnsanlarla münasibətlərdə hormoniyani xoşbəxtliyin başlıca formulu hesab edən rus psixoloqu A.Nekrasov qeyd edir ki, ailənin böhranı yalnız boşanma deyil. Əger kişi öz arvadı ilə bir dam altında bir-birinə sevgi olmadan yaşayırsa; əger ailə kasıb və maddi problemlər içərisində yaşayırsa; əger ailədə uşaqlar tez-tez xəstələnir, pis inkişaf edir, həyata çətinliklə daxil olur və xoşbəxt həyat qura bilmirlərsə - bunların hamisi ailə böhranının əlamətləridir. [5, s.64]

Məsələyə tam və natamam ailənin tipoloji xüsusiyyətləri baxımından yanaşdıqda, qeyd etmək olar ki, tam ailənin mənəvi həyatı natamam ailə ilə müqayisədə daha zengindir. Valideynlərinin birinin, xüsusən atanın olmadığı natamam və ya "ana ailələri" adlandırılan ailələrdə mənəvi-psixoloji iqlim əlverişsiz olur.

Ailədə ilk baxışdan hər şeyin qaydasında olduğuna baxmayaraq, müəyyən dövrdən sonra neqativ dəyişkənliliklərin baş verməsi həlqə qaćılmaz olur. Ölüm, sosial statusdakı dəyişkənlilik, iş yerini itirmə, meydana çıxan maddi problemlər, övladların ali təhsil alması, evdə xəstə və ya şikəst adamın, həbsdə olanın olması, tez-tez ezamiyyət, xaricə səfərlər ailənin sosial qayğılarını artırır.

Biz həmişə yanlış olaraq inkişafda təbii amillərin rolunu şirişdir, sosial şərtləri isə kölgədə buraxırıq. Darısqal mənzildə yaşayan çoxuşaqlı ailənin asudə vaxtını necə səmərəli təşkil etmək olar? Uşaqlar vaxtının çoxunu həyət-bacada, küçədə keçirirlər. Ailənin yaxın qohumlarının uzun müddət ailə ilə birgə yaşaması (baldız, qayın) müxtəlif formalarda açıq və ya gizli ixtilaflara səbəb olur. Valideynlərin ailəni düzgün təşkil edilə bilməməsi, ailədə uşağın sosial inkişaf şəraitinin əlverişsiz olması, məsuliyyətsizlik, pedaqoji baxımsızlıq və s. kimi amillər müasir ailələrdə uşaqların təbiyəsini əngelləyən səbəblərdir.

Ailə həyatı nikaha daxil olanların arasında ailə münasibətlərində iştirakçılıq üçün zəruri olan bir sıra çətin vəzifələr qoyur. Bunlara ailədə bərqərar olmuş

davranış normallarına tabeçiliyi; evdə və evdən kənardə ailənin maddi rifahının təmin edilməsi üzrə fəaliyyətləri; böyüməkdə olan nəslin təbəyəsini; ailədə meyda-na çıxan problemlərin həllini və s. aid etmək olar. Ailə vəzifələri bilavasitə onun funksiyaları ilə şərtləndiyinə görə, qarşıda duran vəzifələri uğurla həll etmək üçün hər bir ailə üzvü müəyyən psixoloji keyfiyyətlərə malik olmalıdır. Bu cür keyfiyyətlərə sahib olmaqdə hər bir ailə üzvü və bütövlükdə onun daxil olduğu ailə maraqlı tərəfdir. Hər bir ailə üzvü ailənin onun qarşısına qoyduğu vəzifələrin öhdəsindən nə qədər bacarıqla gələrsə, bütövlükdə ailə bir o qədər normal fəaliyyət göstərə bilər ki, bu da ailədaxili münasibətlərin əlverişli olmasını şərtləndirən əsas psixoloji amillərdən biridir. Ailənin hər bir üzvü üçün zəruri olan psixoloji keyfiyyətlərin məcmuyunu psixoloqlar "zəruri ailə keyfiyyətləri" adlandırırlar. Bu keyfiyyətlərin spektri çox genişdir və onları "tələbatlar" adlandırmaqla üç əsas qrupda cəmləşdirmək olar.

Birinci tələbatlar: fərdin ailə həyatında iştirakını, çətinliklərin və problem-lərin həllini motivlaşdırıb tələbatlar; atalıq və analığa olan tələbat; ər-arvad qarşılıqlı münasibətləri gedisində təmin olunmalı olan sevgiyə, simpatiyaya, seksual-erotik, məişət-təsərrüfat həyatı ilə bağlı tələbatlar və s.

İkinci tələbatlar: qabiliyyətlərin, bacarıq və vərdişlərin geniş dairəsi; hə seydən əvvəl başqa adamı-ailə üzvünü anlamaq qabiliyyəti; uşaqların təbəyəsi və ər-arvad münasibətlərinin qorunub saxlanılması üçün zəruri olan bacarıq və vərdişlərin məcmuyu;

Üçüncü tələbatlar: frustrasiya halında öz emosional və iradi vəziyyətini tənzim etmək üçün zəruri olan keyfiyyətlərin geniş dairəsi; ailə üzvlərinin bugünkü istəkləri, aktuallaşan ikinci və ya üçüncü təlabatları qarşıya qoyulmuş məqsədə təbe etmək bacarığı; ər-arvadlıq münasibətlərində və təbəyə məsələlərində səbr və dözümlülük. [7, s.246-247]

Ailə qaydaları öz davamlılığına görə ailə üzvlərinin şəxsiyyət keyfiyyətlərində asılı olmayıaraq nisbi sabitliyə malikdir və ailədaxili münasibətlərin sosial tənzimində əsas psixoloji amil hesab edilə bilər. Bu qaydalar heç də həmişə ailə üzvü olan fərdlərin istəklərinə tam uyğun gəlmir. Çünkü onlar davamlıdır və heç də ailə üzvlərinin istəklərinin sürətlə dəyişməsi kimi dəyişə bilmir. Ona görə də, istənilən ailədə onun üzvləri arasında konfliktlər qaćılmaz olur. Bəzən bu ziddiyətlər o qədər güclü ola bilir ki, ailəni uzun illər boyu qorunub saxlanmış qaydaları dəyişmək məcburiyyəti ilə üz-üzə qoyur. Professorlar Ə.Ə.Əlizadə və A.N.Abbasovun haqlı olaraq qeyd etdiyi kimi, "azmi analar ər evində olan qızlarına "bu gün nə yeyəcəyini, geyəcəyini, ərindən, qaynanasından, qaynatasından nə tələb edəcəyini", baldızının "gözünün odunu necə alacağını" öyrədir. Söz yox ki, qızının xoşbəxtliyini arzulayan, qudaları ilə yaxşı münasibətin bərqrər olmasına istəyən qadın – ana belə mövqə tutmaz." [6, s.195]

Uşaqlar böyüdükcə, onların zövq və tələbatları dəyişikcə ailəyə təzyiqlərin artması və güclənməsi halları da artır: bir çox müasir yeniyetmələr valideynlərə məhəl qoymadan dostlarını özləri seçmək, asudə vaxtı istədkərli kimi keçirmək istəyirlər. Bəzən onlar evə gecəyarısı qayıdır, bəzən isə, ümumiyyətlə, qayıtmır, gecəni başqa yerə keçirirlər. Bir çox yeniyetmələr valideynləri əsəbləşdirən müsələlər ucudan dirləməyə maraq gösterir, mobil telefonlarla və ya internetlə sosial şəbəkələrdə

saatlarla vaxt keçirir, valideynlərin tənqidini fikirlərinə məhəl qoymurlar. Atanın nikahdankənar başqa qadına yaşaması, ananın və uşaqların normanı aşan, ailə qaydalara zidd hərəkətləri ailədə ziddiyətlərin kəskinləşməsinə və formalılmış ailə qaydalarının pozulmasına səbəb olur. Onlar ailə üzvlərinin həyatı və şəxsiyyəti barədə tənqidini mülahizələr söyləyir, ailə büdcəsinin xərclənməsi ilə bağlı müzakirələrə qoşulmaq hüquqlarının olduğunu israr edir, bəziləri isə valideynlərin tələblərinə müqavimət göstərilər, ata-ananı öz həyatlarını firavan qura bilməməkdə ittiham edirlər.

Hər bir ailədə birgəyaşayış şəraitində kiçik yaşlarından uşaqlarda tale ümumiyyinə, "biz" arqumentinə əsaslanan ailə qaydaları, adət və vərdişləri haqqında təsəvvürler formallaşır. Ailə üzvlərinin fərdi şüurunda ailə həyatı insan həyatının təbii kiçik modeli kimi qavranılır, ailənin hər bir ailə üzvü üçün vacib maddi-məişət, ünsiyyət və hörmətə olan tələbatların təmin olunması vasitəsi kimi dərk edilir. Ailenin möhkəmliyi ailə üzvlərinin maddi və mənəvi tələbat və ehtiyaclarının təminatına etibarlı zəmanət yaradır, ailəyə inamı artırır. Nikaha daxil olan hər bir şəxsədə belə bir inam yaranır ki, son nəticədə gələcək, uzun perspektivdə onun həyatı etibarlı şəkildə ailə ilə bağlı olacaq və bu onun özü üçün faydalıdır.

Normal ailə onu təşkil edən şəxslər arasında yüksək soviyyəli qarşılıqlı empatiya zəmanət verir, ailə üzvlərinin biri-birinin daxili aləminə bələd olmasına imkan yaradır. Bu isə ailədə **inteqrasiya mexanizmlərinin** düzgün qurulması üçün əsas şərtidir. Ailədəki inteqrasiya ailə büdcəsinin birlikdə formallaşmasına, ehtiyacı olan hər bir ailə üzvünün oradan faydalananmasına təminat yaradır. Əlverişli mənəvi-psixoloji iqlimin bərqərar olduğu hər bir ailə üzvü ümumi ailə planlarının yaradılması və həyata keçirilməsində fəallıqla iştirak edir.

Adətən, **disfunktional** (əlverisiz) ailələrdə "tale ümumiliyi" ailə üzvləri tərəfindən kifayet qədər dərk olunmadığından, **inteqrasiya** baş tutmur. Belə ailələr qeyri-sabitliyi, ümumi ailə təəssübkeşliyinin olmaması, uşaqlara baxımsız münasibəti ilə fərqlənir. Burada hər bir ailə üzvü sanki özü üçün yaşayır, ailənin yaşılı üzvlərinin hər birinin öz büdcəsi olur. Belə ailələrdə tez-tez uzunmüddətli ciddi konfliktlər baş verir, ailədən asılılıq zəifləyir, özbaşınalıq halları artır.

Ailədə sosial proseslər (məsələn, inteqrasiya və sosial adaptasiya prosesi), sosial ustanovka və münasibətlər (məsələn, ər-arvad, valideynlərlə uşaqlar arasındakı münasibətlərin tənzimlənməsi), sosial-psixoloji vəziyyətlərin (məsələn, ailədə və ya kollektivdə mənəvi-psixoloji iqlimin yaxşılaşdırılması və ya konfliktli vəziyyətin tənzimlənməsi) bilavasitə sosial normalara əsaslanır. Ailədə konflikti vəziyyətlərin aradan qaldırılmasında və ya idarə olunmasında tənzimləmə funksiyaları başlıca yer tutur. Müxtəlif müəlliflərin qənaətinə görə, konfliktli vəziyyətin idarə olunmasında kəskin polemika mübahisələrin siddətlənməsinə və aqressiv davranışa keçə bilər. Odur ki, belə hallarda qadağanlar, əmr, məhdudlaşdırma və s. kimi məcburiyyət, intizam və sanksiya xarakterli tədbirlərinin tətbiqi məqsəd-uyğun deyildir. Konfliktli vəziyyətlərin idarə olunmasında daha çox psixoterapeutik xarakterli yönəltmə və istiqamətləndirmə metodlarına istinad edilməli, konfrontasiyadan əməkdaşlığı keçid taktikası seçilməlidir. Belə konfliktli vəziyyətlərdə yayınma, uyğunlaşma, əməkdaşlıq, qarşılıqlı güzəşt (kompromis), vəsitaçılık (meditasiya) və s. kimi psixoterapeutik metodların tətbiqinin səmərəli nəticə verdiyi elmi dəllillərlə sübut olunmuşdur. [7, s.397]

Psixoloji tədqiqatlar artıq çoxdan belə qənaətə gəlmışlər ki, ailələrdə konfliktlərin yaranmasının ən başlıca səbəbi nikaha daxil olan gənclərin ailə rollarına, ilk növbədə ər-arvad, ata və ana rollarına hazır olmamalarıdır. Tanınmış psixoloq V.P.Şeynovun tədqiqatlarına görə, müasir gənclərin 85%-ni ailədə kişi roluna heç kim hazırlamır, yalnız 15% halda onlar qismən bu rola ailədə hazırlanırlar. Gənc qızları isə 59% halda heç kim ailədə qadın roluna hazırlamır. Onların yalnız 34%-ni ailədə valideynləri, yalnız 7%-ni məktəb ailə həyatında qadın roluna hazırlayırlar. Gələcək ər-arvadın əksəriyyəti ailə həyatının öz valideynlərinin həyatının müşahidə yolu ilə öyrənirlər. [8, s.511]

Müasir ailə həyatının reallıqları, artan boşanmalar, ailə-məisət zoraklıqları onu deməyə əsas verir ki, yeni qurulan gənc ailələrdə cütlüklerin əksəriyyəti onları həyatda gözləyən problem və çətinliklərdən xəbərsiz olur, ailə münasibətlərinin qurulmasında problemlərlə qarşılaşırlar. Nikaha daxil olan gənclərin əksəriyyəti "Bizim ailənin başçısı kim olacaq?", "Ev işləri neçə bölgündürəcək?" və s. kimi suallar əvvəlcədən cavb verməkdə çətinlik çəkir, qeyri-müəyyən mövqə nümayiş etdirirlər. Onların bir çoxunda isə kişi və qadın rolları haqqında təsəvvürler uyğunluq təşkil edir.

Müasir ailəli gənclərin əksəriyyətində belə bir ənənəvi, patriarxal düşüncə hakimdir ki, kişi ailənin başçısıdır. Ailədə kişinin öz vəzifələri, qadının da öz vəzifələri vardır. Müasir gənc xanımların təsəvvürüne görə, kişi ailəyə qazanc gətirən, onun qoruyucusu, ailənin mövcudluğu üçün maddi əsaslar yaradandır. Lakin o, həm də ev işlərində öz xanımına köməklik göstərməli, onu yükleməmelidir. Bundan başqa, kişi öz xanımına qarşı sədaqətli, diqqətli və qayğılı olmalı, onu sevməli, emosional cəhətdən dəstəkləməli, çətin, taleyülü məqamlarda məsuliyyəti öz üzərinə götürməlidir. "Hər bir valideyn övladını çətinliklə böyüdü - deməli, bu çətinlikləri sizin qaynatınız və qaynananız da çəkməsidir. Sizinlə evləndən sonra və sizin onun ata-ananınızı sevmədiyinizə görə, oğlan valideynlərinə arxa çevirsə, inanın, həyat yoldaşınıza ilk nifrət edən elə siz olarsınız, çünki sizinzdəki vicdan mexanizmi bütün hissələrinizə baxmayıaraq, sizə haqlının kim olduğunu göstərəcəkdir. [9, s.37-38]

Kişişlərin əksəriyyətinin ənənəvi təsəvvürlərinə və qadınlar haqqında formallanmış stereotiplərə görə, ailənin məisət həyatı ilə bağlı olan bütün işlər: *alış-veriş, yemək hazırlamaq, qab-qacağı, paltarları yumaq, titüləmək, uşaqlara qulluq göstərmək, mənzildə səliqə-səhman yaratmaq* və s. kimi vəzifələr ailədə ənənəvi qadın işləridir. Müasir dövrə ər-arvad cütlükleri arasında baş verən ailə konfliktlərinin bir çoxunun kökündə məhz qeyd olunan rol-cins davranışları etalonlarının haqqında ənənəvi təsəvvürlər və fərqli baxışların toqquşması durur. Psixoloqların gənc ər-arvad cütlükleri arasında keçirdikləri "Ailə konfliktlərinən qaćmaq mümkünürmü?" sualına kişi respondentlərin 77%-i, qadınların isə 60%-i bunun mümkünüsüz olduğunu bildirmişlər.

Psixoloji tədqiqatlar ailə konfliktlərinin başlıca determinantlarının və mənbələrinin aşağıdakı amillərlə şərtləndiyini müəyyənləşdirmişdir: *ümidsizliyə qapılma, ənənələrin nüfuzu, başqasını özünə təbə etmək cəhdı, ailədə zoraklıq, emosional (psixoloji) dəstəyin çatışmazlığı, maliyyə problemləri, ailənin yaşılı üzvlərinin tələbləri, ailəyə müdaxilə, uşaqlara bağlı problemlər ailə yükünün qeyri-bərabər bölünməsi, ünsiyyət bacarıqlarının olmaması*.

Müasir ailələrin əksəriyyətində postravmatik streslərə, nikahdan narahızlıqla-
ra, qarşılıqlı günahlandırmalara, “xəyal qırıqlığı”na təsadüf olunur.

Bunların kökündə isə ailə üzvlərinin (əsasən qadınlar və uşaqların) daim gərginlik altında yaşamları, onların çıxılmaz vəziyyətə salınmaları, həyatı vacib təlabatlarının yetərinçə təmin edilməməsi və ya bunun qarşısında maneələrin qo-
yulması, sixışdırılma və s. kimi risk amillərinin durduguunu qeyd etmək olar.

Ailədaxili qarşılıqlı münasibətlərdə harmoniyanın olması hər bir ailə üzvü-
nün iş yerində məhsuldar fəaliyyətinə, sosial əlaqələrinin genişlənməsinə, ailəyə
bağlılığına, bununla da münaqişə və problemsiz dolğun həyat yaşamamasına, xoş-
bəxt birgəyəşayışa təminat verə bilər.

Ədəbiyyat

1. Rassel Bertran. Qərb fəlsəfəsi tarixi. (Tərtib edəni Doktor Cavad Heyət.) B:; Mütərcim, 2012.
2. Пиз А., Пиз Б. Язык взаимоотношений мужчина ↔ женщина. М:; Эскимо, 2013.
3. Qaziyev Y.X. Mənəvi dəyərlərimizin keşiyində duraq. B:; Borçalı NPM, 2007.
4. Эйдемиллер Э., Юстицкис В. Психология и психотерапия семьи. 4-ое издание. СПб.: Питер, 2009.
5. Некрасов А. Жизнь без кризисов. Кризис открывает ваши возможности. М: ACT, 2010.
6. Əlizadə Ə.Ə. Abbasov A.N. Ailə (IX sinif üçün dərslik). B:; Maarif, 1989.
7. Çələbiyev N.Z. Ailə psixologiyası (Ali məktəblər üçün dərs vəsaiti) B: Mütərcim, 2015.
8. Шейнов В.П. Женщина + мужчина. Познать и покорить. М: ACT, 2011.
9. Əhmədov Y.P., Ağamaliyeva V.Ş. Ailə xoşbəxtliyinin fəlsəfəsi. B:,SkyG, 2017.

Summary

Psychological conditions of the social regulation in marital relations

It is important to have legal, moral and religious norms in any society to regulate the mutual relations among the people. As an important structure of society, in family, social regulation of mutual relations differs with its specific specialties. Marital relations regulate, basically, with spiritual and religious norms, customs and traditions, and family rules based on them. In this article, we are going to dispute about psychotherapeutic means of influence and the psychological conditions of their utilization in social regulation of mutual relations, especially in the elimination of conflict situations in the family.

Резюме

Психологические условия социальной регуляции внутрисемейных отношений

В любом обществе имеется необходимость правовых, нравственных и религиозных норм в регулировании взаимных отношений людей. В семье, являющейся одним из важнейших структур общества, регулирование взаимоотношений в социальном аспекте отличается своей спецификой. Внутрисемейные отношения в основном упорядочиваются моральными и религиозными нормами, обычаями и традициями, семейными порядками ссылаемыми на это. В статье говорится о способах психотерапевтически важных действий в устранении преимущественно конфликтных ситуаций в социальном регулировании взаимоотношений в современных семьях.